

The logo consists of the lowercase letters "atb" in white, set against a purple rounded rectangular background.The logo features the lowercase letters "atb" in purple, with the word "card" in a smaller, lowercase font directly beneath it. Both are contained within a yellow rounded rectangular background.

atb premium card üzrə tariflər cədvəli



atb premium card üzrə
tariflər cədvəli

Xidmətlər üzrə tariflər		
1	Kartın növü	MC World Black Edition Visa Infinite
2	Kartın müddəti	3 il
3	Kartın valyutası	AZN/USD/EUR/GBP
4	Kart üzrə xidmət haqqı	300 AZN
5	Kart hesabına ilkin balans mədaxil olunduqda kartın ödənişsiz təqdim edilməsi	3 illik - min. 15,000 AZN/USD/EUR/GBP Yalnız Mastercard Word Black edition kart hesablarına aiddir
6	Card to Card xidməti atb.az və ATB360 mobil tətbiqi vasitəsilə Banka məxsus olan kartlara köçürmə	0%
7	Card to Card xidməti atb.az saytı və ATB360 mobil tətbiqi vasitəsilə ölkədaxili digər bankların kartlarına köçürmə	0.5% (min. 1 AZN/USD/EUR/GBP)
8	Ölkə xaricində yerləşən digər bankların ödəniş kartlarına ATB360 mobil tətbiqi ilə edilən "card to card" əməliyyatları	1.5% (min. 3 AZN/USD/EUR/GBP) aylıq limit – 17,000 AZN və ona bərabər xarici valyuta ekvivalenti
9	Card to Card xidməti (digər üsullarla)	0.5% (min. 1 AZN/USD/EUR/GBP)
10	Konvertasiya üzrə xidmət haqqı	0.5%
11	www.pay.atb.az vasitəsilə Banka məxsus olan debet kartın balansının artırılması ATB360 mobil tətbiqi vasitəsilə digər bank kartları ilə mədaxil	0%
12	Kartın balansının MilliÖn/E-manat vasitəsilə artırılması*	Mədaxil üzrə bankın komissiyası: 0% MilliÖN / E-manat tərəfindən xidmət haqqı: 1%
13	Kart müştəridən asılı olmayan səbəblərə görə yararsız hala düşdükdə**	0 AZN
14	Kart hesabına ilkin minimal balans tələbi	0 AZN
15	Sığorta depozit məbləğinin aşağı həddi	0 AZN
16	SMS-xəbərdarlıq xidməti	2 AZN 10 AZN (qeyri-rezident)
17	PIN Change xidməti	0 AZN
18	Kartın statusunun dəyişdirilməsi (bağlanması, aktivləşdirilməsi) və bloklanmış kartın açılması	0 AZN
19	Səhv daxil edilmiş PIN kodun blokdan çıxarılması	0 AZN
20	Mobil Bank xidməti	0 AZN
21	Əlavə kart dəyəri***	300 AZN
22	Kart itirildikdə və ya yararsız hala düşdükdə	300 AZN
23	Kartların təcili buraxılışı üçün əlavə ödəniş (1 iş günü ərzində)	0 AZN
24	Erase PIN xidməti (PIN kodun olmadığı / itirildiyi halda)	0 AZN
25	"Quasi-cash" (köçürmə, kredit ödənişləri və s.)	4% (min. 1 AZN/USD/EUR/GBP)
26	"Unique" (lotoreya, mərc oyunları, kriptovalyuta əməliyyatları)	4% (min. 6 AZN/USD/EUR/GBP)
27	Kart itirildikdə beynəlxalq "stop-list" siyahısına əlavə etmək	20 AZN
28	Kartların və ya PIN zərflərin poçt vasitəsilə göndərilməsi (Bakı şəhəri üzrə)****	10 AZN
29	Kartların və ya PIN zərflərin poçt vasitəsilə göndərilməsi (respublikanın digər regionlarına)****	20 AZN
30	Kartların və ya PIN zərflərin poçt vasitəsilə göndərilməsi (respublikadan xaricə)****	60 AZN

* Ay ərzində maks. məbləğ 15,000 AZN
** Müştəridən yararsız kartı təhvil almaq şərtlə yeni kart verilir. Yeni kartın istifadə müddəti ilə köhnə kartın istifadə müddəti eyni olur
*** Eyni hesaba bağlı əlavə kartın alınması müştərinin özünə və yaxın qohumlarına təqdim edildiyi halda icazə verilir
**** Kart və PIN zərflər ayrı-ayrılıqda göndərilir

Qeydlər:

- Onlayn əməliyyatlar üzrə aylıq limit: 100,000 AZN və ya onun xarici valyuta ekvivalenti
- Xarici banklara məxsus kartlarla ATB360 mobil tətbiqi və pay.atb.az səhifəsi vasitəsilə mədaxil mümkün deyil



atb premium card üzrə
tariflər cədvəli

Nağd vəsaitin alınmasına görə komissiya		Tariflər
31	"Azər-Türk Bank" ASC-nin ATM-lərində aparılan əməliyyatlara görə	1% (min. 0.5 AZN/USD/EUR/GBP)
32	"Azər-Türk Bank" ASC-nin POS-terminallarında aparılan əməliyyatlara görə*	1% (min. 1 AZN/USD/EUR/GBP)
33	Azərbaycan ərazisində digər bankların ATM və POS-terminallarında nağdlaşdırma	1.5% (min. 2 AZN/USD/EUR/GBP)
34	Azərbaycandan xaricdə yerləşən ATM-lərdə aparılan əməliyyatlara görə	3% (min. 7 AZN/USD/EUR/GBP)
35	Azərbaycandan xaricdə yerləşən POS-terminallarda aparılan "Cash advance" əməliyyatlarına görə	3% (min. 12 AZN/USD/EUR/GBP)

Qeydlər:

- Müştəri istəyinə əsasən, xidmət və məhsullara dair komissiya haqqı tariflərə uyğun olaraq bankın qəbul etdiyi istənilən valyutada ödənilə bilər. Bu növ hallar üçün Bankın ödəniş kartları vasitəsilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsas götürülür.
- Kart üzrə aparılmış əməliyyatlara dair maliyyə silinməsinin Bankın ödəniş kartları vasitəsilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsasında hesablaşmalar aparılır
- ATM-lərdən aylıq nağdlaşdırma: maks. 20,000 AZN və ya onun xarici valyuta ekvivalenti



Cashback və debet qalığına gəlir		
36	Debet qalığına gəlir*	İllik 5.5%
37	Yanacaq doldurma məntəqələri	1%
38	Onlayn	1%
39	Elektronika	1%
40	Restoran və kulinariya	1%
41	Geyim və aksesuar	1%
42	Market	0.5%
43	Təhsil	1%
44	Səhiyyə	1%
45	Ölkə xaricində**	1%
46	Temu və Trendyol***	2%
47	atb360 mobil tətbiqində kommunal ödənişlər****	1%
48	Digər ödənişlər	1%

* AZN valyutasında olan debet kartların qalığına illik 5.5% dərəcəsi ilə gündəlik faiz hesablanır və ayın sonuncu iş günü cəmlənərək, hər növbəti ayın 5-dək karta mədaxil olunur və bu barədə müştəriyə SMS məlumat göndərilir (faizin hesablanması üzrə nəzərdə tutulan maksimal məbləğ 100,000 (bir yüz min) AZN-dir).

** kateqoriya üzrə ay ərzində qazanıla bilən keşbek məbləği üzrə limit 50 AZN-dir

*** kateqoriya üzrə ay ərzində qazanıla bilən keşbek məbləği üzrə limit 50 AZN-dir

**** kateqoriya üzrə ay ərzində qazanıla bilən keşbek məbləği üzrə limit 20 AZN-dir

Qeydlər:

- Cashback Azərbaycan daxilində yalnız AZN əməliyyatlarına hesablanır, xarici ölkələrdə isə hər hansı valyutada edilən ödənişlər üçün hesablanır
- Keşbek üzrə aylıq limit məbləği min. 1.00 (bir) manat, maks. 200 (iki yüz) manat
- 1 AZN-dən kiçik qalıq vəsaitinə faiz gəliri hesablanmır

Cashback proqramına daxil olmayan əməliyyatlar:

- Mobil operator ödənişləri
- Dövlət ödənişləri
- Kredit ödənişləri
- Card to Card
- Unique cash
- Nəqliyyat
- Sığorta
- Quasi cash